

**Neçə-neçə qərinə bundan əvvəl Göyçə mahalının Basarkeçə rayonunun Nərimanlı kəndində dünyaya göz açan bir oğlanın tanınmışlardan olacağı heç kimin ağılna gəlməzdi. Sadəcə, uşağa tədbirli, zəkali, düz danışan adam mənəsi verən Bəhmən adını qoymuşdular. O da adına layiq bir ömür yaşadı, aşiq sənətinin incəliklərinə vaqif oldu, sazi, sözü ilə qazandığı şan-şöhrət el-obanı, mahalı dolaşdı.**

Bəhmən gənc yaşlarından sinəsini ərənlerin söz xəzinəsinə çevirib. Aşiq Alının, Aşiq Ələsgərin dürülu-dürülu qoşmalarını, gərayılılarını sevə-sevə sinədəftərinə "yazıb". Sazın ölməz sədaları altında şirin avazla oxuyub. Bir çox aşiq havaları və dastanlar yaradıb.

*Yolcu, naşı bağban bağdan nə dərdi?  
Sevgi çatsa sevgisina nə dərdi,  
Dəymədi canana bir üzüm, üzüm.  
Bəhmənə açılan bağlı dərindi,  
Kamil bağban, meyvə dəydi, dər indi!  
Eşqin bəhrin mən gəzmişəm, dərindi,  
Qəvvasiyam, indi bir üzüm-üzüm.*

# Göycəli Aşiq Bəhmən

Aşiq Bəhmən Göycəli (Bəhmən İbrahim oğlu Qarayev) 1 may 1901-ci ildə anadan olub. Uşaq yaşlarından atadan yetim qalıb. Böyük çətinliklərlə üzləşib, ağır güzəran keçirib. İbtidai təhsilini molaxanada alıb. Sonradan biliklərə yiylənmək üçün müxtəlif kurslarda oxuyub. Bu da onun gələcəkdə doğma kəndi Nərimanlıda kənd sovetinin sədri və başqa vəzifələrdə işləməsinə zəmin yaradıb. Ona qədər isə kolxozda sırvı kolxożcu və briqadir kimi çalışıb. Zəhmetsevərliyi ilə coxlarının hörmətini qazanıb.

Uluların şeir-sənət bulağından su içen gənc Bəhmənin özü də şair təbli olub. Həssas təbiətli, incə duyumu ilə seçilib. İlhamını öz xalqından, onun zəngin tarixi keçmişindən, səadətli günlərindən alan Bəhmənin şeirləri onun böyük istedadından və parlaq gələcəyindən xəbər verib.

O, təbiətin rəngarəng gözəlliklərindən ilham alıb. Əsərləri xalqımızın coxəşlik tarixinin qəhrəmanlıq və vətənpərvərlik səhifələrini özündə əks etdirib. Dövrünün ustاد sənətkarları olmuş Aşiq İslam Yusifov, Həsən Xeyalli, Daşqın Məzahir və başqalarıyla Aşiq Bəhmənin bir-birindən maraqlı deyişmələri var. Şəxsi görüşləri zamanı görkəmlı şair və yazıçılarımız Səməd Vurğun, Məmməd Rahim, Osman Sarıvəlli, Əli Vəliyev, Süleyman Rəhimov da Şair Bəhmən yaradıcılığına yüksək qiymət veriblər.

Onun gəraylı, qoşma, müxəmməs, qəzəl, divani, dodaqdəyməz, ciğalı təcnisi və aşiq şeir şəkillərinin digər janrlarında yazdığı şeirləri dillər əzbəri olub. Yeri gəlmışkən, şairin "Bu üzüm-üzüm" rədifi təcnisi bu gün də öz təravətini, təzəliyini qoruyub saxlayır. El şənliliklərində aşıqların ifasında yüksək şövqle səslənir:

*Piyazda yetişən meyvə içində,  
Dəhanda dadlılı, bir üzüm, üzüm.  
Bəslənir bir boyda, bəstə biçimdə,  
İstədim bu bağdan bir üzüm üzüm.  
Könlümün xanəsi bağı nə dərdi...*



Aşiq Bəhmən Göycəli Aşiq Alının, Xəstə Qasımin, Növrəs İmanın qiflbəndlərini açması ilə də məşhur olub. Onun deyişmələri, eləcə də "Əfqan və Tufan", "Bəhmen və Humay" dastanları eldən-elə, dildən-dilə yayılıb. Təəssüflər olsun ki, zəngin ədəbi irsi yetərinə araşdırılmayıb, dərindən öyrənilməyib. Ədəbiyyat tarixində həm şair, həm də ustاد aşiq kimi tanınan Bəhmən Göycəlinin şeirləri "Vətən, küsmə məndən" adlı kitabında günümüzə gəlib çatıb. Amma bu kitabda onun zəngin irsindən yalnız 25 qoşması, 7 gəraylısı, 9 təcnisi, 18 divanisi və 14 müxtəlif şeirləri yer alıb.

Görkəmli aşiq 1976-ci ilin payızında, 75 yaşında vəfat edib. Üstündən yarım əsrə qədər vaxt keçsə də, xatirəsi yenə təzə-tərdir.

**Həzi HƏSƏNLİ,  
şair-publisist**